



Azərbaycan Respublikasının  
Prezidenti yanında  
Kütləvi İformasiya Vasitələrinin  
İnkişafına  
Dövlət Dəstəyi Fondu

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Faiq Ələkbərli  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

II Yazı

Abbas Səhhət bu günümüz üçün də aktual olaraq yazdı ki, məktəblilər təhsilini bitirib qızıl nişanlarını alsalar da milli tarixdən, milli dildən, bir sözle milli hissədən, milli ruhdan çox uzadırlar:  
**Tifli-məsumular imtahan tutdu,**  
**Başlarında biliq məkan tutdu.**  
**Adlırla qızıl nişanları,**  
**Heyf bilməzər öz lisani lənəti.**  
**Əcnəbi dillərindən çox mahir,**  
**Öz lisansında dilləri qasır.**  
**Atalar çoxları evmünənəs,**  
**Öz yanında edir bu növ qiyas:**  
**“Öz dildən heç olmasın xəberi,**  
**Onu bilməkliyin nədir səməri?”**  
**Öz dilin bilməmiş yanım-yaqmalaq,**  
**Təbiyetalsa əcnəbidən uşaq,**  
**Hissi-milliyət onda bilməzmi?**  
**Adı dünya üzündə itməzmi?**

Bu baxımdan, yenə də ironik anlaşımda “millət məslək, eqidə boş sözdür, ay canım” deyən Səhhət yazdı ki, bu cür düşünenlər görə, qövmiyəti redd edib milliyəti də, dili də atmaq lazımdır. 2

Onun fikrinə, ziyalılar dillərinə, milli adət-ənənələrinə yad gözü ilə baxarlarsa, “onu istiqbala götürəcək, yaşadacaq kim qalar? Milləti kiçik görən insanlar yaşamağa deyil, ölməyə məhkumdur”. 3 Səhhət görə, vaxtilə də Türk xalqları təsir altına düşmüş və bundan çıxmış bacarımlar: “Təessüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir naqışlık vardır. Qədimdən bəri bu çırkıń adət bizi mövcuddur. Səviyyəyi-mədəniyyəsi bizzən yüksək olan əvvəmin lisani, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışdır. Məsələn, bir vaxt əreblərin təhti-hakimiyyətində olduğumuz zaman onların lisani, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Fərabi kimi dahiilərimiz türk oğlu türk olduqları halda on cildlərə baliq olan qiymətli əsərlərinin heç birini türkçə yazmamışlardır. Onlardan sonra yetişən türk şairleri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlerimiz, ədiblərimiz dursun, hətta bütün türk süləsindən yetişən hökmardalarımız, padşahlarımız da yazdıqları, konuşduğuları dil fars dili olmuşdur”. 4

Səhhətə görə, vaxtilə olduğu kimi indinin özündə də, yalnız dilda deyil, başqa məsələlərdə də özümüzə xorbaxıb özgəleşməye meyilliyyik. O, yazdı: “İş! əger yalnız bir dil bilməye qalsayıd, yene dərəd yan id. Xeyr, əsl əngel orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissisiyyəna qapılmaqdə çox laübaliyiq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşikardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərek izzəti-neş, gərek ali-

yaxud ümumi, məcburi təlim qanunu tətbiq olunsayıd bugünkü gün bu ha-la qalmazdıq”. 8

Səhhət bir məsələni doğru anlaşımdır ki, vaxtılı elmdə, sənətdə, yenileşməkde, hərbdə böyük uğurları olan bir milletin son əsrlərdə uğursuzluğa düşməsi təsadüfi deyil. Ona görə millətin alım ikən yatıb cahil olması, sənətdən uzaqlaşması, məzheble-rə üz tutması, mədəniyyətdə geriləməsi buna əsas səbəb olmuşdur. 9

Qeyd edək ki, Səhhətin sosial-siyasi görüşlərində utopik baxışları və romantik düşüncələri də öz əksini tapmışdır. Xüsusi də, onun “Yad et!”, “Yuxu” və başqa bu kimi şeirlərində utopik düşüncələrinə görürük. O, “Yad et!” şeirində yazdı ki, vaxtılı böyük bir şanlı keçmiş olan islam

“gerçəkləşən” ideal cəmiyyət bir anlıqdır və insan oyanan kimi o da, “yox” olub gedir. Bunun təsiri altında olduğu üçün də, şair yuxuda olarkən belə rahatsızmış. O, yazdı: **Hərçənd çox nəşəlidir məskənim,**  
**Yer, göy, ətrafı olmuşdur qərqi-nur.**  
**Nədənse çirpinirdi könlüm mənim,**  
**Oturmuşdum mən o yerde bühüzur.**  
**Çox keçmədən heç bilmirən nə oldu,**  
**Birdən o dadlı mənzərə pozuldu.**  
**Bir zülmatə bulud qopdu şimaldan,**  
**Puç eylədi, dağıtdı ol cənəti. 13**

Şairin yuxusunda belə gördüyü ideal cəmiyyətin “şimal”dan gelən “zülməti bulud” tərifindən dağıdılması təsadüfi deyildi. Səhhət burada Çarlığın işğalını nəzərdə tutmuş, ancaq bu dəfə bunu “yuxu”da gördüyü üçün, yuxunun təbirini xeyriley yozmuşdur. 14

masındadır. Güneşin işığı özündəndir. Amma Ayın işığı özündən olmayıb Güneşdəndir”. 15 Onlar daha sonra Yer kürəsi haqqında da yazırdılar ki, o da kürə şəklindədir. Özü də Yer kürəsi bir çox yanlış etiqadılarda olduğunu kimi heç bir şeyin üstündə qərar tutmamışdır.

Onların maraqlı iddialarından biri də odur ki, şüurun ancaq insana aid edilməsi doğru deyildir. Onlar hesab edirdilər ki, digər məməlilərdə şüur, əql yoxdur demək, çox da məntəqili deyil, digər məməlilərdə də az-çox əql vardır. 16

Müəlliflər bu əsrə duyğu və duyğu üzvləri haqqında da bəhs olunur və daha çox materializmeyilik hiss olunur. 17 Müəlliflər yazırlar: “Beş duyğu üzvlərinin hər birinə məsus sinirləri var ki, beyinə qəder uzanmışdır. Bu sinirlər vasitəsilə duyğu üzvündən beynə və eyni vəqtədə beynindən üzvə qaydır. Biz bu yolla zahiri dərk edirik, görürük, eşidirik, iyiliyik”. 18

“Tərəqqi və təbiətin qanunu” adlı əsərində Səhhət dünyaya insanı müqayisə edir, təkamül məsələsinə toxunurdu. O, yazdı:

**Deyirdim ki, dünya bir şəxse bənzər,**  
**Doğar, törər, nüümü edər, yüksələr.**  
**İnsan kimi hər dövər bir az yaşar,**  
**Sonia yavaş-yavaş ixtiyarlaşar.**

**Ölər, qalır bir-iki viranasi,**  
**O da olar bayquşların lanəsi.**  
**Bir müəyyən qanun üzrədir həyat,**  
**Bir doğuş, bir təkamül, bir inhiat.**  
**Böylə qayılmış abəmin banisi,**  
**Dəyişməkdir tərəqqinin əsası.**  
**Dəyişmək olmasa tərəqqi olmaz,**  
**Təbiətin bu qanunu pozulmaz.**

Fəlsəfə tarixçisi, dosent Müştəqil Ağayev hesab edir ki, “təbiət hadisələrində dəyişilmə hadisəsi baş verdiyini bildirən A. Səhhət bu dəyişilmə qanununu tərəqqi və təkamülün əsası hesab edir. Həm də belə bir müdədə irəli sürür ki, təbiətin bu qanunu əbədidir, pozulmazdır. Onun fikrinə, dünyanın əsası belə qoyulmuşdur, bu qanun əzəli bir qanundur”. 19 Bize də, təkamül və tərəqqinin mümkününlükündən bəhs edən Səhhət, bu qanunu sosial hadisələrin inkişafında da görürmüştür:

**Dəyişməkdə mümkün olur təkamül,**  
**İnsan doğar, törər, edər tənasıl.**  
**Təbiətdən gerək alının ibrat,**  
**Təsəddüdüdə olur bəqayı-millət. 20**

1 Yenə orada, s. 182

2 Yenə orada, s. 104-105

3 Məmmədov M. Azərbaycan ədəbi tənqid. Müntəxəbat. Bakı, “Tural” NPM, 2002, s. 248

4 Səhhət Abbas. Seçilmiş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005, s. 266

5 Yenə orada, s. 267

6 Yenə orada, s. 266

7 Yenə orada, s. 274

8 Yenə orada, s. 271

9 Yenə orada, s. 128-129

10 Yenə orada, s. 43

11 Yenə orada, s. 43

12 Yenə orada, s. 77

13 Yenə orada, s. 78

14 Yenə orada, s. 78

15 Səhhət A., Mahmudbəyov M. Yeni m?kt?b. Bak?, 1919, s. 153-154

16 Yenə orada, s. 89

17 Rüstəmov Əzzət. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX əsr-XX əsrin əvvəlli). Bakı: Diplomat, 2001, s. 393

18 Səhhət A., Mahmudbəyov M. Yeni məktəb. Bakı, 1919, s. 82-83

19 Ağayev M. Abbas Səhhət (Fəlsəfi və sosial-siyasi görüşləri). Bakı, Elm və təhsil, 2010, s. 13


20 Səhhət Abbas. Seçilmiş əsərləri. Bakı, «Lider nəşriyyatı», 2005, s. 56

## Abbas Səhhətin dünyagörüşündə azərbaycanlılıq və milli maarifçilik

cənablıq olsun. Əger belə deyilsə, bəs bugünkü gündə bu milletlər müharibəsi nə üçündür? Yəqin ki, bir millet digər milletə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda

xalqlarının gələcəkde də buna nail olmaşı mümkünür. O, yazdı:

**Vəqta ki, gałr o şanlı əyam,**  
**Olmaq gənə ebr-i-tir hal,**  
**Hər yerde olar gürühi-islam,**  
**Qanuni-təkamül ilə kamıl.**  
**Bir fəcri-həyatbizi-ürfan,**



**Saçdıqca cahana nuri-hikmət,**  
**Bir çöhreyi-xandırınız şadın –**  
**Verdikcə cahaniyanə nəzəħat –**  
**Yad et məni, ariñanə yad et! 10**

O ümid edirdi ki, bir gün müsəlman xalqlar yenidən tərəqqiye üz tutacaq və cəhalət dövrünü yada salıb təessüflənəcəkdir:

**Vaxta olar ittiħadi-arar,**  
**Qaxkar bu təanüdü təxellüf.**  
**İslam olar ülmü fənnə dara,**  
**Mazisine eyləyər təssüf. 11**

O, “Yuxu” (1912) adlı şeirində də təkamül nəticəsində ideal cəmiyyətə nail olmağı mümkün hesab edirdi. Onun fikrinə, dünyada hazırda nə qədər haqsızlıq, ədalətsizlik, elm-sizlik olursa-olsun, bir baxt geləcək bütün burlara son qoyulacaq və ideal cəmiyyət bərqrəraralar olacaqdır. Sadəcə, hələlik o, arzuladığı ideal cəmiyyəti “yuxu”sunda görürdü: **Gördüm ki, bir rəna çəmanlıkdəyəm,**  
**Dörd yanında var al-əlvən çəkəldər;**  
**Bənövşəlik, yasəmənlilikdəyəm,**  
**Könlük aqar yavaş əsan külekər,**  
**Uçur, qonur ağaclarla bülbüller,**  
**Əfşan-əfşan durmus yaşı sünbüller.**  
**Fəvarələr atır, axır bulaqlar,**  
**Yeridim yollar parlaq, sadəlli.**  
**Açılmış güllər, göy, yaşılan zanbaqlar,**  
**Bir cənnətdir bu gülsen hər tərəlli. 12**

Ancaq şair ideal bir cəmiyyəti arzu etməklə barəbər yaxşı dərk edirdi ki, bunun üçün hərəket etmek, mübarizə aparmaq lazımdır. Çünkü yuxuda

reallaşması üçün yuxarıda da gördüyü kimi, ümmət, millət və vətən naminə milli maarifçi olaraq mücadilə etmişdir.

Onun fəlsəfəyə aid fikirləri Mahmud Mahmudbəyovla birləşdə müəlliflər olduqları “Yeni məktəb” kitabında dəha çox öz əksini tapmışdır. Onlar kitabın “Göydə ne görür” fəsli ndə kainat və günəş sistemi ilə bağlı yazıldırlar: “Biz göğdə aydın və buluduz gülənlər. Gürəş, gecələrdə san-sız yıldızlar, Ay və neçə ilden bir quyruqlu yıldız görürüz. Bu gördüklerimizə əcəsəni-səmaviyyə və ya gök cısimları deyilir. Günəş gözümüzə qurs şəklində görünür. Həqiqətdə Günəş neçə min dəfə Yerdən böyük bir kürədir. Bizim onu böylə kiçik görməyi-miz fəqət onun bizdən əql yeriməz uzaq bir məsafədə olmayıdır. Onun fasiləsi bizdən o qədər uzaqdır ki, əger dəqiqədə on dörd verst yol gedən bir bir top güllesi də durmayıb bu qayda ilə gedə, ancaq içirmi ilə gedib Günəşə cata bilər. Ay da yena bize qurs şəklində görünür. Həqiqətdə o da kürədir. Ay yerdən dəfələrlə kiçikdir. Amma bizim nəzərimizdə Ayın Günəş boyda görünməsi onun Günəşə nisbəten bize çox yaxın ol-

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə çap olunur